

Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar

(min manatla)

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	771,964
a) Adi səhmlər (tam ödənilmiş paylar)	205,850
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	60,000
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	800
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	505,314
d1) əvvəlki illərin mənfəəti (zərəri)	485,243
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	20,070
e) Digər	-
2. I dərəcəli kapitaldan tutulmalar	98,124
a) Qeyri-maddi aktivlər	38,316
b) Təxirə salınmış vergi aktivləri	59,807
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	673,840
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	592,796
a) Cari ilin mənfəəti	229,129
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	78,917
c) Kapitalın digər komponentləri	295,800
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c2) subordinasiya borc öhdəlikləri	295,800
d) Digər vəsaitlər	-
d Digər vəsaitlər	11,050
5. Məcmu kapital (3+4)	1,266,636
6. Məcmu kapitaldan tutulmalar :	180,304
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	168,840
b) Bütün digər investisiyalar (xalis)	11,464
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	1,086,332
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	7,670,657
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	-
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	533,275
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	191,048
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	386,750
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	-
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	2,816,617
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	3,742,967

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.5%	5.5%	8.78%
10. məcmu kapitalın adekvatlıq əmsalı	12.5%	10.5%	14.16%
11. Leverage əmsalı	minimum 5%	minimum 4%	5.26%